

# Çörək haqqında

(Əbülfət Mədətoğluna)

Dərdin, ələmin harmoniyasını bir neçə pozadan verməyi, düşünücə və hissələrin özlə rəsmi çək-məyi bacaran qardaşım Əbülfət, sizin bir zamanlar "Çörək-yaşamaq üçün" yazınızı dünən yenidən oxudum. Yazı məni o qədər duyğulandırdı ki, fikir və düşüncələrimi sözün cəalarları ile ifadə etməkdə əvvəlcə aciz qaldım və sonra bir də baxıb gördüm ki, qələmim ağı kağız üzərində "səyir-yir" çörəklə bağlı xatirələrim dile gəlir.

İlk önce qeyd etməyə bilmirəm ki, mövzu çox-çox aktualdır, millimənəvi dəyərlər, əxlaq baxımından prioritet məsələ kimi günümüzün reallığını eks elətdirir. Çünkü son zamanlar ağız deyəni qulaq eşitmır, mənəviyyat, adət-ənənələr və s. kimi ince məsələlər unudulur, arxa plana keçir, hətta, heç kimə qəribə gəlməsin, lağqoyulur.

Əziz qardaşım, dah yetər, bəsdi siyaset hoqqabazları, Avropadan bize gələn qəribə-qəribə olaylar, ikrah doğuran və yaşam tərzimizlə uyuşmayan eybəcərlilik-lər haqqında ritorika ilə danışdıq, yazdıq. Gelin özümüzə qayıdaq, çörək, halal-haram, toy-yas mərasimləri, dostluq, səadət, əqidə, inam baredə bilgilerimizi bir-birimizə çatdırıq. Axi, əxlaq-tərbiyə, ədəb-ərkan, soykökə bağlılıq nəsillərdən nəsillərə, böyüklərdən kiçiklərə ötürürləməlidir.

Çörək bizim and yerimiz, sərvətimiz, inamımız-dinimizdir. Onun bolluğu firavan həyatımızdır-bu barədə ilhamla, həvəsle söz açırsınız.. Bütün fikirlərinizə ürəkdən şərık olub, mən də düşüncələrimi önə çəkmək istəyirəm. Ay pir olmuş, vallah, sənin uşaqlığın toy-bayram içindəymiş: gözünü açıb evinizde kisə-kise buğda, un görmüsən, kündənin kütə getməyini arzulamışan. Sən Allah, gəl duyğulanma, mən öz uşaqlığımı dönm və bir xatirəni dilə getirim.

...Əyin-başımız nazik olduğundan 49-cu ilin dekabr küləyi o böyrümüzdən girib bu böyrümüzdən çıxır. Mən Lətifə adlı qonşu qızla evdən uzaqlardayıq. Manqo atların güllələndiyi, basdırıldıqı xəndəklərin ətraflarında dolanır, yemlik, əməkəməci, quzuqulağı, cincilim tapıb yeyirik. Birdən Lətifə məndən 4 yaş böyük qız-soruşur:

-Sizin ununuz var?

-Hə, sandıqda iki kasa doludu unla.

-Bizim yoxumuzdu, iki gündü açıq.

Anamla elə əməkəməci qayna- dir, onu yeyirik.

-Sandığı aça bilsəm, sabah sə-nə un getirərəm.

O, gülümşünür:

-Gətirmə, adam evdən oğurluq eləməz.

...Sözüm balalarının toyunda, ay Əbülfət, gəl sənə qısaca "manqo" haqqında bilgilerimi çatdırırm.

Ötən əsrin 40-cı illərində, müharibə zamanı arxa cəbhənin döyüşən orduya köməyini zəiflətmək üçün alim Ayriyan məsələ qaldırıb: bəs atlarda manqo xəstəliyinin virusu yayılıb, o, insanlara keçə bilər. Təcili olaraq atlар-hansı ki, o zaman kənddə əsas nəqliyyat vasitəsi at olub-güllələmək lazımdır. O eclaf, alimi-biəməl dərman icad edibmiş. Dərmanı tökürmüşlər atın gözünə, döz sulandımlı, demək o söz, atı öldürür, xəndək qazib basdırılmışlar. Sonralar məlum olub ki, o Ayriyan xarici ölkələrdən birinin agentidi. Onu güllələyiblər.

..Sabah nənəm harasa getmişdi, mən hıqqana-hıqqana sandığı açıb, 4 ovuc (uşaq ovucu nə boyدادı ki...) un götürüb, tökdüm cibimə, o yan-bu yana baxa-baxa qaçdım otluğa,unu çatdırıdım Lətifəye... İllərötümsüdü, biz böyümüştük. Hərdən təkklikdə Lətifə başımı sığallayıb, "Sən qardaşım-san, oğru qardaşım" deyirdi. Güllüşürdü. Lətifə indi Ağcabədiddə yaşayır, nənə-nəticəsiylə ömür-gün keçirir.

Əzizim, haqlı olaraq, ailəni yaşıtmak üçün halal zəhmətə, halal xidmətə, üstünlük verməyə çalışırsan. Sözündən anladım ki, göyərçin balalarına yem axtaran kimi, sən də işləyir, yazıր-yaradır, ailənə ruzi qazanırsan. Üzülmə, sıxlama, əsl kişinin borcudu ki, övladlarını sıxlıtı çəkməyə qoyma- sin. Səni yüzə-yüz inandırmaq istəyirəm ki, halal, bərəkətli, min-bir əziyyətlə evə gətirdiyin çörək şirindi, qiymətlidi. Bunu başa düşən övladın mənəviyyatca təmiz, pak olur, o, qəlbən inanır ki, dəlanışığımızı gen-bol təmin etmək məqsədile atam, hansı çətinliklərə üzləşir, əlləşib-vuruşur, atamızın bu cəfəkeşliyini havaya sovrımaq, pis-pis əməllərə, iyri işlərə qurşanmaq olmaz.

Mənim araşdırımlarım onu göstərir ki, sovet dönəmində, elə indi də rüşvətlə, soyğunuluqla, dövlətin, xalqın əmlakını özünküləşdirib sərməyə toplayanların oğlu-qızı gəncliyini diskotekalarda, qumarxanada keçirir, içkiyə qurbanı, nəsə çəkir və s. Süfrəsində halal çörəyi olan valideynin övladı isə heç zaman belə ləyaqətsiz, namussuz ömür yaşamaz... Bu sətirləri yaza-yaza yenə xatirə dəftərimi vərəqləyirəm...

Uzun müddət Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin sədri işləmiş, geologiya-minerologiya elmləri doktoru Məmməd İsgəndərovun qardaşı qızı, mənimlə bir kursda oxuyan Gülgəzin söhbətlərindən:

-Əmimgildə yaşayıram. O ailənin qulluqçusuyam. Dükən-bazar işləri mənim boynumadı. Əmim köhnə kişilərdəndi. Dediyi sözü olər, geri götürməz. Ailənin dəlanışığına, geyim-keçimine qızır-ğanmır, amma çörəyə münasibət-də sərtdi, ciddidi. Evdə həmişə deyir: bax, başqa məhsullar bir

yana, çörəyə israfçılıq olmaz. Hami onun qədrini, qiymətini bilməlidir. Mənə döne-döne təpşirir: qızım norma həcmində çörək al, elə et alındığın norma ancaq sabaha çatın, artıq qalib kiflənməsin.

Əmimin sözüyle təknə otağın ən uca yerinə qoyulmuşdur, heç kəsin arxası tekneyə çevriləməlidir. Süfrəyə birinci çörək gəlməlidir və hər kəs yediyi qədər çörək götürməlidir... Bir dəfə o, evə gələrkən əmidostum dedi: ay Məmməd yemək dadlı olub, nədi, çörəyi yeyiblər, sənlə mənə ikicə dilim qalib. Əmim ucadan güldü və böyük dilimi xanımına verib, kiçiyini özü götürdü, -bəsimizdi-dedi. Başqa bir məqam: o, süfrəyə çörək ovuntularını ovucuna yiğib atardı ağızına və xanımına tərsərsə baxardı...

Əziz dost, gəl indi önemli mövzumuza başqa prizmadan yanaşaq. Hərdən düşüncələrə dalar-kən, duyursan, hiss edirsən ki, həyat öz azarındadı, o sənə diqtə edir ki, qənaətçilik adı ilə ailədə cüzi xərcin belə qeydiyyatını aparıb, uşaqları sıxlıtı içərisində saxlamaq, qazancını qaxıncı eləyib üzə vurmaq da olmaz. Xəsislik elə dərddi ki, gerək onun mübtələsi olmayasan. Xəsisin arvad-uşaq yanında nə hörməti, nə məhəbbəti...

Yenə yaddaş cədvəlimdən bir yarpaq:

Deyilənlərə görə, bəhsə-bəhhəsə düşüb, Bakıda çoxlu imarətlər saldırıran Musa Nağıyev hədsis dərəcədə xəsismiş, hətta darvazasının qabağında it zəncirlədibmiş ki, evə diləngi gelməsin.

Gün o gün olur ki, varidati top-ılamaq üçün daha Hacı Qaranın sandığı kara gəlmir və Bakı milyonerləri arasında Avropadan mütəxəssis çağırıb xəzinə kassalar düzəltmək dəbə düşür. M. Nağıyev milyoner dostlarının təhribi ilə oğlu İsmayılin adına tikdiyi evinin zirzəmisində böyük həcmli xəzinə-kassa hazırlatdırır, bütün varidatını, bank sənədlərini ora yiğir. Gəlir-çıxarını ailə bilməsin deyə tapşırıbmış: heç kim xəzinəyə yaxın getməsin, təkcə xadimə həftədə bir dəfə orda təmizlik apara bilər. Bəxti tarçılan kişinin. Bir gün xəzinə-kassada əyləşib, gəlir-çıxarını hesablayarkən təsadüfen ayağı ilişir, qapı içəridən bağlanır. Nə qədər əlləşsə də qapını aça bilmir... arayıb-axtarırlar, ondan xəber-əter çıxmır. Həftə sonu xadimə zirzəmiyə enərkən, ordan çox pis iy geldiyini hiss edir, bunu hamiya çatdırır.. Kassanı sindirilər və milyonerin nəşini çıxarırlar. Stolun üstündə biir vərəq kağız tapılır. Orda yazmış: mən bütün varidatımı bir loxma çörəyə, bir qurtum suya dəyişərdim.

Əlibala Rəhimov,  
yazıçı-publisist, filoloq  
"Qızıl qələm" mükafatı laureati,  
Biləsuvar rayonu

